

МƏKTƏBƏQƏDƏR TƏLİM, TƏRBİYƏ

UOT 372 (075.8)

A.M.Novruzova

Azərbaycan Dövlət Pedaqoji Universiteti, magistrant
AZ 1000, Bakı ş., Üzeyir Hacıbəyli küçəsi, 68
E-mail: anjeli.srk@gmail.com

МƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA MÜSBƏT ADƏT VƏ VƏRDİŞLƏRİN YARADILMASI VACİB PEDAQOJİ PROBLEM KİMİ

Açar sözlər: adət və vərdiş, davranış, tərbiyə, formalasdırma, ailə

Məktəbəqədər yaş dövründə uşaqlarda müsbət adət və vərdişlərin yaradılması uşaqların sonrakı inkişafında olduqca əhəmiyyətli rol oynayır. Uşaqlarda müsbət davranış keyfiyyətlərin formalasması bu yaş dövründə daha intensiv xarakter daşımalıdır. Buna görə də valideynlər və məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti uşaqların düzgün tərbiyə olunmaları üçün bir sıra müsbət keyfiyyətlərin formalasdırılmasına xüsusi diqqət göstərnəli və bu sahədə sistemli təlim-tərbiyə işləri aparmalıdırular.

A.M.Новрузова

ФОРМИРОВАНИЕ ПОЗИТИВНЫХ ПРИВЫЧЕК И НАВЫКОВ У ДОШКОЛЬНИКОВ КАК ВАЖНАЯ ПЕДАГОГИЧЕСКАЯ ПРОБЛЕМА

Ключевые слова: привычки и навыки, поведение, воспитание, формирование, семья.

Привитие детям дошкольного возраста положительных привычек и навыков играет очень важную роль в дальнейшем развитии детей. В этом возрасте развитие у детей качеств положительного поведения должно носить более интенсивный характер. Поэтому для правильного воспитания детей родители и педагогический коллектив дошкольных образовательных предприятий должны уделять особое внимание формированию ряда положительных качеств, и в этой области систематически должны проводиться воспитательно-обучающие работы.

A.M.Novruzova

FORMATION OF POSITIVE HABITS AND SKILLS IN PRESCHOOLERS AS AN IMPORTANT PEDAGOGICAL PROBLEM

Key words: custom and habit, behavior, education, formation, family

Instilling positive customs and habits in preschool children plays a very important role in the further development of children. At this age, the development of positive behavior in children should be more intensive. Therefore, for the proper education of children, parents and teaching staff of preschool educational enterprises should pay special attention to the formation of a number of positive qualities, and in this area, educational and training work should be carried out systematically.

Xalqımızın gələcəyi olan uşaqların hələ kiçik ikən, yəni məktəbəqədər dövrdən əxlaqi, estetik, fiziki cəhətdən mükəmməl, humanizm və əməksevərlilik ruhunda tərbiya edilməsi Vətənimizin və gələcək cəmiyyətimizin etibarlı əllərdə olacağının əsas zəmanətidir. Uşaqların düzgün tərbiyəsi onların hərəkət və davranışlarında müsbət adət və vərdişlərin yaradılması ilə sıx bağlıdır. Uşaqların tərbiyəsi üzrə tərbiyə işinin düzgün aparılması onlarda müsbət adət və vərdişlərin yaranmasına və formallaşmasına geniş yollar açır. Uşaqların yaxşı tərbiyə olunması, onların tərbiyəsinə hələ lap kiçik yaşlardan ciddi yanaşılması özünün bəhrəsini çox da gecikdirmədiyindən bu işə həm ailədə, həmdə məktəbəqədər təhsil müəssisələrində hərtərəfli yanaşmaq lazım gəlir.

Uşaqlarda müsbət adət və vərdişlərin yaradılmasına elmi şəkildə, tərbiyənin prinsiplərinə, mütərəqqi metodlarına, qabaqcıl təcrübəyə əsaslanmaqla və onlara ciddi riayət etməklə valideyn və tərbiyəçi - müəllimlər tərəfindən ciddi yanaşılması onlar böyüdükdən sonra da öz bəhrəsini verməkdə davam edir. Belə adət və vərdişlər onların hərəkət və davranışında möhkəmlənərək şəxsiyyət üçün vacib olan keyfiyyətlərin bir kompleksini yaratmış olur.

Uşaqların hərəkət və davranışlarında möhkəmlənən müsbət adət və vərdişlər sosial və şəxsi həyatda insanların qarşılıqlı münasibətlərinin tənzimləyicisi rolunda çıxış etməklə yanaşı, həm də onları bir vətəndaş kimi xarakterizə edir.

Müsbət adət və vərdişlər bütün insanların, o cümlədən uşaqların mənəvi münasibətlər sferasını əhatə edir. Bunlar eyni zamanda cəmiyyətin həyat şəraiti ilə, onun xarakteri ilə müşayət olur, insanlar arasında sosial münasibətləri özündə əks etdirir. Yəni, onlarda tərbiyə olunan müsbət adət və vərdişlər, müsbət davranış normaları təkcə onların özləri üçün deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında mənəvi münasibətlərə təsirsiz qalmır. Uşaqlar böyüdülkə bunlar daha qabarlıq şəkildə özünü göstərir.

Müsəir dövrdə uşaqların təhsili və tərbiyəsi qarşısında çox mühüm vəzifələr durur. Azərbaycan Respublikasının Məktəbəqədər təhsil haqqında Qanununda bu münasibətlə deyilir: "Məktəbəqədər təhsil milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycanlıq məskurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığını təmin edir" (1,11).

Cəmiyyət yeniləşdikcə tərbiyənin mahiyyət və məzmunu da cəmiyyətin

tələblərinə müvafiq olaraq dəyişir, yeniləşir və yeni mahiyyət və məzmunu malik olur. Mövcud əxlaqi dəyərlər olan düzlük, doğruluq, nəzakətlilik, təvazökarlıq, məhribənciliq, yoldaşlıq, dostluq, böyükərə hörmət, kiçiklərə qayğı və diqqət, qarşılıqlı yardım, tapşırılan işlərə məsuliyyətlə yanaşmaq və onu yüksək səviyyədə yerinə yetirmək, müsbət davranışa malik olmaq, yaxşı danışmaq, görüşəndə salamlaşmaq, ayrılanда sağollaşmaq və onlarca belə müsbət keyfiyyətlər bu gün də aktuallıq və mühüm əhəmiyyət kəsb edir. Buna görə də onların hələ həyat təcrübəsi olmayan, bunların mənasını, mahiyyət və dəyərini o qədər də dərk etməyən və anlamayan uşaqlara onların həm nəzəri, həm də təcrubi şəkildə öyrədilməsi olduqca zəruridir. Bunların aşilanmasına həm ailədə, həm də məktəbəqədər təhsil müəssisələrində xüsusi diqqət göstərmək lazımdır.

Müsbət adət və vərdişlər insanın, o cümlədən uşaqların əxlaqi simasını, bir fərd və şəxsiyyət kimi cəmiyyətə, ətrafında olan insanlara, həmçinin özüne, əməye, əmək adamlarına, özündə böyükərə, yaşıdlarına münasibətini özündə həm ifadə, həm də əks etdirir. Bunların yüksək səviyyədə olması insanı bioloji varlıqdan, yəni fəddən şəxsiyyətə çevirir, onun şəxsiyyətini bir sıra keyfiyyətlərlə daha da zənginləşdirir.

Müsbət adət və vərdişlərin yaranması və formallaşması böyük bir tarixi dövr keçmişdir. Bunlar əsrlərdən keçərək, saf-çürük edilərək insanların davranışında özüne möhkəm yer tutmuş və müsbət keyfiyyətlər kimi nəsildən-nasla ötürülmüşdür. Dəyərli və müsbət olduqlarına görə bunlar adət və vərdişlərə çevrilərək insanların davranışında möhkəmlənmiş, kiçiklərə də öyrədilməsi zəruri sayılmış və öyrədilmişdir. Bu adət və vərdişlər insanların ailəyə, özlərinə, başqa adamlara olan münasibətləri kimi özünü göstərməklə bir sıra davranış normaları şəklinə düşmüşdür. Zaman keçdikcə onlar yeni nəsillər tərəfindən də əxz edilmiş və xalqın mənəvi dəyərləri kimi yaşamışdır.

Uşaqlarda yaradılmış müsbət adət və vərdişlər – insanlara sevgi, yoldaşlıq, dostluq, xeyirxahlıq, qarşılıqlı yardım və bir sıra digər müsbət keyfiyyətləri özündə əks etdirir. Yəni adət və vərdişlər özünün mahiyyətinə görə təkcə şəxsiyyətin özü üçün faydalı olmur. Bunlar daha geniş sferanı əhatə edir. Uşaqlar belə müsbət keyfiyyətlərə yiyələndikcə, onlarda müsbət adət və vərdişlər yarandıqca onlar ətraf mühitə, cəmiyyətə daha tez və asanlıqla adaptasiya və integrasiya oluna bilirlər. Buna görə də uşaqlarda müsbət adət və vərdişlərin yaradılması sahəsində ailədə və məktəbəqədər təhsil müəssisələrində ardıcıl və sistemli işlər aparmaq olduqca vacibdir.

Təcrübə və tədqiqatlar göstərir ki, uşaqlar müsbət əxlaqi keyfiyyətlərə yiyələndikcə bu keyfiyyətlərin adət və vərdişə çevrilməsi üzərində ciddi iş aparılmalıdır. Çünkü adət və vərdişlər heç də asanlıqla və tezliklə yaranmır. Onların yaradılması üçün uşaqlarla təlim-tərbiyə işlərini dərinləşdirmək və bilavasitə bu istiqamətdə müntəzəm işlər aparılmalıdır. Düzdür, uşaqlarda əxlaqi keyfiyyətlərin yaradılması üzərində işlər apararkən onlar yaxşı və pis, xeyir və şər,

müsbat və mənfi, olar-olmaz haqqında müəyyən biliklərə malik olurlar. Bunların məhiyyətini dərk edə bilirlər. Amma bu biliklər və dərketmə hələ onların adət və vərdişiçəkçiliyi demək deyildir. Bunun üçün ayrıca işlərə ehtiyac vardır.

Müsbat adət və vərdişlərin yaranması uşaqlar üçün müəyyən dərəcədə çatdırır. Bu, təkcə uşaqlardan deyil, böyüklərdən də iradə, səbr və dözüm tələb edir. Buna nail olmaq insanların əxlaqını, mənəviyyatını, hərəkət və davranışını nəcibləşdirir, uşaqları öz həmyaşidləri arasında hörmətli edir, onun şəxsiyyət kimi dəyərini artırır.

Müsbat adət və vərdişlərin formalasdırılması məktəbəqədər təhsil pilləsində uşaqlara aparılan təhsil və tərbiyə işlərinin məqsədyönlü və səmərəli təşkili və aparılmışından çox asılıdır. Təhsil və tərbiyə işləri nə qədər səmərəli və məzmunlu olarsa nəticə də bir o qədər gözlənilən olar. Buna görə də müsbət adət və vərdişlərin yaranmasını diqqətdə saxlamaq, aparılan təhsil və tərbiyə işlərində bu sahədə məqsədyönlü tədbirlərin aparılmasına çalışmaq lazımdır.

Təcrübə və tədqiqatlar göstərir ki, məktəbəqədər yaşı uşaqlarda məktəbə gedənə, yəni altı yaşa çatana qədər bir sira adət və vərdişlər yaranır. Bunların əksəriyyəti də valideynlərin və tərbiyəçilərin səyləri, bu işə diqqətlə yanaşmaları sayasında baş verir. Buna görə də hələ kiçik ikən uşaqlara yoldaşları ilə nəzakəli davranmaq, salamlaşmaq, xudahafislaşmək, oyuncuqları bölüşə bilmək, sözə baxmaq, yoldaşlarına kömək etmək, müəyyən işlərdə icaza almaq, təşşəkkür edə bilmək, gəzintidən qayıtdıqda əllərini yumaq, paltarlarını və özüne məxsus olan əşyaları səliqəli saxlamaq və s. kimi öyrətmək və bunların adət halına düşməsinə, vərdişiçəkçiliyinə həm valideynlər, həm də tərbiyəçi-müəlliimlər müntəzəm fikir vermelidirlər. Böyüklər çalışalıdır ki, uşaqlara gündəlik öyrətdikləri bu kimi işlər uşaqların hərəkət və davranışlarında özüne möhkəm yer tuta bilsin. Başqa sözə desək, bu işlər gündəlik təkrar edilməklə uşaqlarda adət və vərdiş halına keçənə qədər onlara öyrədilməlidir.

Müasir dövrə məktəbəqədər təhsilin qarşısında duran ən mühiüm vəzifə "Məktəbəqədər təhsil haqqında Qanun" da deyildiyi kimi: "Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsilin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində eqli fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf alıma, şəxsi sağlamlığının qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyatı bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalasdırılmasının əsası qoyulur"(1, 11).

Uşaqlarda müsbət adət və vərdişlərin yaradılması onlara yüksək mənəvi və əxlaqi keyfiyyətlər aşılamağın, aparılan işlərlə planlı və mütəşəkkil yanaşmağın, ailənin və cəmiyyətin yaratdığı mövcud qaydaların mənimsdilməsinin, cəmiyyətin əxlaqi normallarına alışdırmağın və onlara mövcud əxlaq normallarının

Məktəbəqədər yaşı uşaqlarda müsbət adət və vərdişlərin yaradılması vacib pedaqoji problem...

öyrədilməsinin nəticəsidir. Bunların nəticəsi özünü məhz adət və vərdişlərin formalasdırması kimi göstərdiyindən onların hər birinə ciddi fikir verilməlidir.

Ailədə və məktəbəqədər təhsil müəssisələrində aparılan məqsədyönlü tərbiyənin nəticəsi olaraq uşaqlarda mənəvi keyfiyyətlər və xarakter inkişaf edir və formalasdır. Onların formalasdırması prosesində ilk növbədə uşaqlarda müsbət hissələrin formalasdırmasına çalışmaq lazımdır. Bundan sonra müsbət davranış haqqında təsəvvürler və mühakimələr, davranışda əxlaqi motivlər və nəhayət, müsbət adətlər və vərdişlərin yaradılması, inkişafi və onların qarşılıqlı təsiri yaradılmalıdır.

Məktəbəqədər yaşı uşaqlarda müsbət adətlər və vərdişlərin formalasdırılması üçün çox əlverişli dövrdür. Çünkü bu yaşda onlar yaşıda adamların tələb və göstərişlərinə hələ şüurlu münasibət göstərə bilmirlər. Buna görə də bu dövrdə onların tərbiyəsi daha intensiv xarakterə malik olur. Uşaq kiçik olduqca onun tərbiyəsi bir o qədər vasitəsiz xarakterə malik olur. Buna görə də onların tərbiyəsində adət və vərdişlərin yaradılmasına daha çox fikir vermək və uşaqları müsbət adətlərə və vərdişlərə alışdırmaq lazımdır.

Adət və vərdişlərin rolü və məhiyyətinə nəzər salıqda onların uşaqların uşaqların davranışının hansı məzmundu və istiqamətdə olduğu, öz həmyaşidlərinə, böyüklərə, ətraf aləmə, əməyə və əmək adamlarına olan münasibətlərinin necəliyi aydın olur. Bu mənada demək olar ki, uşaqlarda yaranmış və yaradılan müsbət adət və vərdişlər onların bir şəxsiyyət kimi formalasdırılarda mühüm rol oynayır. Buna görə də onlarda müsbət istiqaməti adət və vərdişlərin yaradılmasında valideynlər də, tərbiyəçilər də maraqlı olmalıdır.

ƏDƏBİYYAT

1. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: 2018.
2. Ş.Əliyeva Məktəbəqədər pedaqogika. Bakı: 2012.
3. Ümumi psixologiya. A.V.Petrovskinin redaktorluğu ilə. Bakı: "Maarif", 1982.
4. Ağahüseyin Həsənov Məktəbəqədər pedaqogika. Bakı: 2011.
5. Əlizadə Ə.Ə. və b. Psixopedaqogika. Bakı: 2019.

Məqalənin redaksiyaya daxil olma tarixi: 15.11.2019

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 18.11.2019

Məqalənin çapa qəbul olunma tarixi: 29.12.2019

Məqalənin çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:

pedaqogika üzrə elmlər doktoru, professor Museib İlyasov

ADPU-nun Elmi Şurasının 15 aprel 2016-ci il tarixli 15 sayılı qərarı ilə çap olunur.